



Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin
müəllimi

(əvvəli ötən nömrədə)

Mürtəce tə-
məyyüllü,
dinsiz hay
kilsəsinin
Beyrut şəhə-
rində yuva

quran, Aralıq dənizi hövzəsi
üzərə baş keşisi, əvvəllər Suriya,
İran, körfəz Ərab dövlətləri, Yu-
nanistan, ABŞ, Kanada və
Kiprda "tacrubə" toplamış, bu
ilin sentyabr ayının əvvəlində
AFR-nın Karlsruhe şəhərində ke-
çirilən Dünya Kilsələri Məclisinin
11-ci Assambleyasında Şərqi
Pravoslav kilsələri Şurasının
sədri seçilmiş I Aram (Bedros
Keşişyan, 1948) Türk-Müsəl-
man dünyasına qarşı nifratı
timsalında demişdir:

-Artsax xalqına qarşı ermeni
xalqı laqeyd və susqun qala bil-
məz. Biz Artsax xalqına deyəcəy-
ik ki, sizinləyik. Süh, müstəqillik
və ədalət Allah tərəfindən verilən
dəyər və hüquqdır. Ermenistan və
Artsax birgə mübarizə nümayiş
etdirirək xalqın istəyinə uyğun
azad yaşamaq, sülh şəraitində
ömür sürmək istəyini geopolitik
şəraita dəyişməyəcəkdir.

İmansız hay keşşələrinin təhrikisi
və xeyrəsiz bəddülərlə ilə keçən
əsrin 80-ci illərində başlayaraq
açıq şəkildə Azərbaycan xalqına
qarşı milli-mənəvi faciələr və
maddi itkiylər yaşadı. Fəstiq siq-
ləti hay-dəsnak quldurları sırasında
öncüllərdən olan R.S.Köçəryanın
2019-cu ildə yazdığı "Hayat və azadlıq" kitabında da
etiraf etdiyi kimi, "bu intiqam er-
meni ruhunun diri qalması üzün
aparılmışdır"-iblis niyyətlərinin
səngiməsi və ya insani hissələrə
əvəzənməsi mümkün deyildir. Dünyanın coğrafi şəbəkəsini çay-
ır alığı kimi bürümüş hay
sürüşünün bu düşmənciliyi nəinki
Azərbaycan xalqına və dövlət-
çiliyinə, həm də bütün Türk-
Müsəlman dünyasına qarşı yönəlmə-
mişdir, bu baxımdan çap edilən
kitab da eyni ruhda və eyni niyyət-
ətələ .

Nəşrin I hissəsinin IV fəsilə-
"Dəyişilmə dövrü"nın məzmunu
göstərir ki, ibtidai insan-hay
sürüşünün cəngəlli instinktindən
uyğun həyat tərzi və şüurun
dəyişilməsinə hətta dünya miqyaslı
filosof-yazıcılarının (guya fransalı
filosoflardan A.Frans, J.O.Lam-
berti, J.J.Russo, ingilis filosof-yazıcı
F.Bekon, alman filosoflar
G.V.Fridrix-Hegel, İ.Kant, F.Nitze,
hətta italiyalı rəssam A.Mantenna

(...)-və başqalarının kitablarını
"birnəfəsə" oxuyub) əsərlərinin
ideya-məzmun mücadiləsi də təsi-
rgoşörəme-dəyişmə qüvvəsində
deyil. Yalan da olsa, çünki, daşnak
R.Köçəryan bu fəsilde etiraf edir ki, tələbəlik illərində (1977-1980)
bu müəlliflərin əsərlərini "acg-
özüklə, yüksək həvəsle oxuyur-
du, fəlsəfi əsərlər mənim şəx-
siyyətə böyük təsir etmişdir".

də guya respublika seviyyesində
hay sürüşünə qarşı yürüdülen irqi
ayrı-seçkilili və demografik təsir-
ləri ilə edən, bu iddiaların əsas-
sızlığı, "Qarabağ" hərakatının
faşist məhiyyətini 1926-1989-cu
ilər ərzində Ümumittifaq miqyas-
da keçirilmiş əhalinin siyahıya-
linmasına dair rəsmi statistik mə-
lumatlar açıq-aydın göstərir. Qa-
rabağın dağlıq hissəsində hayla-

ifadə olunmuşdur-guya:

- respublika miqyasında Dağlıq Qarabağın diqqətin zəif olması;
- hay kütləsinin maraqları nəzə-
ra alınmaması ve sixisdirilməsi;
- muxtariyyət hüququ respublika
mərkəzi hakimiyətin təzyiqləri-
nin qarşısının alınmasına yararlı
olmaması;
- vilyadətə etnik təmizlənmə
siyasetinin güclənməsi;

nuçaryan, A.Qalstyan, Q.Safaryan, A.Karapetyan tərəfindən).

Qatı faşist-dəsnak Z.A.Balayan
Xankəndində doğulsa da (1935)
əsil hay xüsətinə uyğun nankor-
luğunu və xeyanəti ilə seçilmiş, se-
peratçı "Qarabağ" hərakatının
öncüllərindən olub. 1963-cü ilde
Ryazan Dövlət Tibb universiteti-
nin məzun olan bu canlı 03 iyul
1994-cü il tarixdə Bakı şəhərinin

Hay kilsəsinin daşnak terrorçusunun etirafları...

Həyəsiz hay olduğundan ne
deyəsan...

Heyhat...amma, sonrakı hayatı
göstərməmişdir ki, heyif o ediblərə
ki, onları cani-quldur hay nesne-
si "oxuyub", onların adını "ifti-
xarla çəkir"-özünə bəzəmek
fürün çəkir, hay xıslatını gizlət-
mək üçün...

Əslində, bu dövrə bütün hay
mənşəli gənclərin düşüncəsinə
hakim kəsilən manfur-xəstə amal
manfur hay kilsəsinin Türk-
Müsəlman xalqlarına qarşı nifreti-
dinsiz təbliğatı, eləcə də bu daş-
nakın etiraf etdiyi kimi I-II Dünya
mühərribələrinin iştirakçı olmuş,
İrəvan şəhərində yaşayan, atasının
dayısı, zabit Karapetyan,
Xankəndi şəhərində çıxan "Sovet
Qarabağı" qəzeti ndə işleyən
böyük qardaşı V.Köçəryan...kimilərin
"yol göstərmələri"nin nəticəsində
(əvvəli yüzülliklərde olduğu
kimi) formalşamışdır.

"Hayat və azadlıq" kitabının V
fəsilinin ("Azadlıq hərəkatının
başlanması") məzmunu təsdiq edir
ki, ümummilli hay etnogenetik tə-
xəyişlərin, yalan, hiylə, xeyanət,
heyəsizlik...kimi temələ-bazisə
söykək mənəvi dünayadərkinin,
morfoloji-fizioloji aql yükünütümü-
lən (Türk-Müsəlman dünyasına qarşı
əzli-dəyişilməz nifratı) formalşaması genetik qan-
ırsı keçiriciliyi modelinə uyğunlaş-
mış, dəyişilməzdır. Belə ki, 1987-
ci ilin payızında keçmiş DQMV-
de baş veren terrorço-seperatçı
hərəkatın yaranmasına səbəb ki-
mi bù bölgədə yaşayan hayların
hüquqlarının pozulması, onlara
qarşı demografik təzyiqlərin art-
ması-ətnik təmizləmə keçiriləsi,
ırqı-milli ayrı-seçkilili qarşı nar-
zılıqların əsas olması, iqtisadi
gəriliyə...amillərinin yürüdən hay kilsə
və daşnak tör-töküntülləri, eləcə
də onların SSRİ rəhbərliyi timsa-
linda formalşaman havadarları ilk
növbədə Azərbaycan dövlətinin
ərazi bütövülünün nəyin bahasına
olursa-olsun parçalamaq na-
mine etdiklərini pərdələmək əzmi
olmuşdur.

Haşiyə. Azərbaycan Respublikası
Ali Sovetinin 26 noyabr
1991-ci il tarixli qərarı ilə leğv
edilmiş Dağlıq Qarabağ vilayətin-

rı sayı 1926-ci ildə 111 694 nəfər
(ümumi əhali sayının 89,2%)
, 1939-cu ildə 132 800 nəfər
(88,4%), 1959-cu ildə 110 053
nəfər (84,4%), 1979-cu ildə 123
076 nəfər (75,9%), 1989-cu ildə
145 450 nəfər (76,9%) olmuşdur.
Bir faktı da qeyd etmək vacibdir
ki, 07 iyul 1923-cü ilde yaradılar-
kən vilayətin sahəsi 4161 kv.km
nəzərdə tutulsada, sonradan bu
rəqəm və sahə 4,4 min kv.km-ə
çatdırılıb.

Kitabın bu hissəsi və fəslində
də hay sürüşü tərefində irəli
sürülən səbəblər isə bir-birini tek-
zib edir.

1988-ci ilin fevral ayının 27-28-
də Sumqayıt şəhərində hay-də-
nak quldurlarının tərətdili qırğınlı-
lı həyəsizcəsinə Azərbaycan
xalqının ünvanına yönəldirən
haylar, iddialar ki, yalnız bu
qanlı olaylardan sonra Qarabağ-
da etirazlar yaranmış, qarşılara-
malara təkan vermiş, nəticədə
milli-ətnik düşmənciliyə çevril-
mişdir. Bu uydurmalar da elə
R.Köçəryanın fikri ilə təkzib edilir.
Qatı daşnak-hay bildirik ki,
İpək kombinatının ilk partiya tə-
şkilatının katibi işleyərken (1987-
1989-cu illərdə) "Qarabağ" hə-
rəkatının güc mərkəzi kimi bu
məüssisədə Sosialist Əməyi Qə-
hrəmanları, SSRİ Ali Sovetinin
deputatları, Vilayet Partiya Komite-
sinin büro üzvləri...yaxından iş-
tirak etmiş, hələ 1987-ci ilin payız-
zında SSRİ mərkəzi hakimiyəti-
ni rəsmi-izmali müraciətlər gör-
dənmiş (tarixi, mili, mədəni...ke-
çmişə aid məlumatlar-xəritələr
əlavə edilməklə, hətta xatırlanır
ki, Rusiya imperiyası dövründə
Qarabağ ərazisi Elizavetpol
(Gence), müasir "Ermenistan" isə
İrəvan quberniyasının tərkibində
olmuşdur), nümayənde heyəti
Merkezi Komitədə görüşlər
(01.12.1987-ci il, yanvar-1988-ci
il) keçirmişlər.

II hissənin V fəsilində həmin
dövrə Azərbaycan dövlətçiliyinə
və ərazi bütövülünə qarşı hay
kilsəsi və ibtidai insan sürüşü tə-
refindən həyata keçirilən separa-
tçı-terrorçu emallarına haqq qaz-
andırmaq üçün irəli sürdükleri
əsəssiz iddialar aşağıdakı kimi

-hay dilində danışmaq uğrunda
müberəzinə genişləndirilən;

-Azerbaycan tərxiçiləri tərefində
hay kilsələrinin Alban mə-
beddəri kimi qiymətləndirilən;

-1920-ci ildən sonra hay kilsə-
lərinin bağlanması, amma Ağdam
şəhərində Cümə məscidinin fə-
aliyyət göstərməsi;

-hay sürüşünün Qarabağa sa-
hib olması, amma Azərbaycanda
özünü yad hiss etmesi;

-Dağlıq Qarabağ iqtisadiyyatı-
nın Azərbaycan SSR-dən dəha-
çoq "Ermenistan SSR"-le bağlı-
lığı;

Sonuncu həyəsiz uydurmaya
qarşı 1987-ci ilin rəsmi statistik
məlumatının təkzibinə görə "Er-
menistan SSR"-in iqtisadi-xari-
ticə dövriyyəsində DQMV-nin
payı 1% təşkil etmiş, Azərbaycan
SSR üzrə istehsal edilən ipk
məhsulunun 25%-i vilayətin payı-
na dönmüşdür.

Dinsiz, mürtezə hay kilsəsinin
bu məzmunda irəli sürdürüvə saxta,
hiyələr uydurmalarına qarşı
aşağıdakı faktlar da təkzib olun-
turmuş göstəricilərdir:

-1989-cu il məlumatına görə
DQMV-də 52 sənaye məüssisəsi
fealiyyət göstərdiyi halda, qonşu
Füzuli, Cəbrayıllı, Zəngilan və Qu-
badlı rayonlarında cəmi 39 ce-
naye məüssisəsi olmuşdur. Və
yaxud, 1970-ci ildə vilayət üzrə
54 min ton üzüm məhsulu dövlətə
təhvil verilmişdir, 1980-1985-ci
illərdə bu rəqəm 130 min tona
çatmışdır (respublika göstəricisi-
nə 10%-i).

Məhz bu cür qızıl-qırmızı yalan-
ları, uydurmaları ilə həm də bey-
nəlxalq miqyasda təbliğat sistemi-
ni gücləndirən hay kilsəsinin
ve toplumunun dağdıcı layihəsi
olmuş "Qarabağ hərəkatı" qüvvə-
ləri sırasında bu bölgədən olan
bir sıra faşist daşnaklar-Z.A.Ba-
layanın, B.A.Ulubabınan, İ.M.Muradyanın... adları çəkilir,
A.Karapetyanın xüsusi fealiyyəti vu-
rulurular.

Haşiyə. "Qarabağ hərəkatı"nın
("Qarabağ" komitəsi adı ilə) res-
mi yaranma təməli 28 fevral
1988-ci ildə İrəvan şəhərində Ya-
zıcılar İttifaqında qoyulmuşdur
(İ.Muradyan, V.Manukyan, A.Ma-
nuşyan, A.Qalstyan, Q.Safaryan,
A.Karapetyan tərəfindən).

"28 may"- "Gənclik" metrostansiyaları arasında "Sadval" terror təş-
kilatının üzvü A.Abbasov tərefindən
tərəfdən tərəfdən (13 nəfər helak ol-
muş, 42 nəfər yaralanmışdır)
amansız partlayışın esas təşkilat-
çısı kimi 1999-cu ildə Azərbaycan
Respublikasının Baş Prokuroru
tərəfindən "Xüsüsile təhlükeli beynəlxalq cani" adlan-
dırılmış və Interpol xətti ilə axı-
şına verilmişdir.

1949-1967-cu illərdə Azərbaycan
SSR Yazıçılar İttifaqının vilayət
şöbəsinin rəhbəri olmuş B.Ulu-
babın (1925-2001, Xocavənd
rayonu, Muşkənd kəndində doğulub)
Qarabağın dağlıq hissəsinin
hay sürüşünə aid saxla taxixinin
ve qondarma mədəni ərisinə feal,
yorulmadı təbliğatçı, 1965-ci ilin
iyun ayında SSRİ ali rəhbərliyinə
DQMV-nin Ermenistan SSR-ə
birleşdirilməsi ilə bağlı ünvanlı-
mış müraciəti imzaladı 13-lüyün
üzvü, 1988-1991-ci illərdə İrəvan
şəhərində keçirilən nümayişlərin
təşkilatçılarından olmuşdur.

I.M.Muradyan (1957), Q.V.Ple-
xhanov adına Moskva Xalq Tə-
sərrüfatı institutunun məzunu ki-
mi faşist teməyllü "Qarabağ" hə-
rəkatının və "Milli təhlükəsizlik"
partiyasının lideri kimi yeni mə-
hələdə hay-dəsnak siyasiyyətin, eləcə
də Türkiye Cumhuriyyətinə
qarşı ABŞ və Qəribi Avropana
beynəlxalq ekstəbli müsəlli-
flərindən biridir.

A.M.Karapetyan 1958-ci ildə
Xankəndi şəhərində doğulub, İrə-
van şəhərində Zoobatlıq institutu-
tunun bitirir. 1975-ci ildən bu hə-
rəkətə qoşulub. 1990-1992-ci il-
lerde Qarabağın dağlıq hissəsinde
seperatçı-terrorçu silahlı bir-
leşmələrin komandanı olub "pol-
kovnik" rütbəsində. Hələ orta
məktəbdə oxuyarkən məktəb yolu-
daşları ilə birlidə gizli qruplar,
dərnəklər halında faşist-dəsnak
ideologiyasının daşıyıcı və təb-
liğatçı olmuşdur.

R.S. XIX əsrin I yarısında Os-
manlı Türkiyəsinin Muş vilayət-
indən sürürlən hayaların mə-
skunlaşması nəticəsində yaranan
Muşkənd kəndini hay kilsəsi-
"Muşkapat" adlandırdı.
(ardı var)